

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
“ 12 ” fevral 2019 – cu il tarixli
F-96 nömrəli əmri ilə təsdiq edilmişdir

“Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi”
mövzusunda müsabiqə-konfransın keçirilməsi barədə

Əsasnamə

1. Müsabiqə-konfransın məqsədi

Müsabiqə-konfrans Azərbaycan Respublikası təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14.08.2018-ci il tarixli F-550 nömrəli əmrinin icrasını təmin etmək, uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşə malik şəxsiyyətlər kimi formalaşdırılması və xalqımızın milli-mənəvi dəyərlərinə sadıq vətənpərvər ruhlu gənclər kimi böyüməsi istiqamətində aparılan işləri daha da gücləndirmək məqsədilə təşkil edilir.

2. Müsabiqə-konfransın keçirilmə qaydaları

Müsabiqə-konfrans Bakı şəhəri ümumi təhsil müəssisələrinin rəhbərləri, tanınmış təhsil mütəxəssisləri və qabaqcıl müəllimlərin iştirakı ilə 2019-cu ilin fevral-mart aylarında üç mərhələdə keçirilir:

I mərhələ - ümumi təhsil müəssisələrində 13 -26 fevral 2019-cu il.

II mərhələ - şəhərin rayonları üzrə 27 fevral – 19 mart 2019 - cu il.

III mərhələ - şəhər üzrə 2019-cu ilin mart ayının sonunda.

Müsabiqə-konfransın ümumi təhsil müəssisələrində keçirilən mərhələsində ən yaxşı tədqiqat işləri rayon mərhələsində iştirak etmək hüququ qazanır. Rayon mərhələsi müsabiqə-konfransın Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş ünvanda təşkil olunacaqdır. Üçüncü mərhələdə isə rayon mərhələsində qalib gəlmiş ən yaxşı tədqiqat işləri iştirak edir. Üçüncü mərhələ konfrans şəklində təşkil olunur. Konfransda

ən yaxşı tədqiqat işləri dinlənəcək və qalıbların mükafatlandırılması həyata keçiriləcəkdir.

SİFARİŞ forması

“Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi”

mövzusunda müsabiqə-konfransın

Təşkilat komitəsinə

No	Ümumi təhsil müəssisəsi	İştirakçının adı, soyadı və ata adı	Vəzifəsi (tədris etdiyi fənn)	Mövzunun adı	İştirakçının əlaqə telefonu

3. Müsabiqə-konfransın mövzuları

Müsabiqə-konfransın iştirakçıları “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” başlığı altında mövzu seçməkdə sərbəstdirlər. Nümunə üçün aşağıdakı mövzulardan da istifadə oluna bilər.

1. Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
2. Qloballaşan dünya: milli-mənəvi dəyərlərlə ümumbəşəri dəyərlərin vəhdəti
3. Vətənpərvərliyə gedən yol milli-mənəvi dəyərlərdən keçir
4. Azərbaycançılıq vətən sevgisindən, vətənə məhəbbətdən başlanır
5. Tariximizin ən böyük vətənpərvəri: Heydər Əliyev
6. Heydər Əliyev və milli-mənəvi dəyərlərimizə qayıdış
7. Milli-mənəvi dəyərlər misilsiz sərvət və güc mənbəyi kimi
8. Milli-mənəvi dəyərlər və müasirlik
9. Azərbaycan dili: milli varlığımızı müəyyənləşdirən ən başlıca vasitələrdən biri
10. Azərbaycançılıq ideologiyasının fəlsəfi mənə tutumu və mahiyyəti

4. Müsabiqə-konfransa işlərin təqdim olunması üçün ümumi qaydalar

1. Müsabiqə-konfransa təqdim olunan tədqiqat işi ən azı 5 səhifə həcmində olmalı;
2. Microsoft Word proqramında oxuna bilən faylda tərtib olunmalı;

3. Məruzənin mətni A4 vərəqi ölçüsünə uyğun, 1.5 aralıqlı, 12 Arial şrifti, 2.5 sm haşiyə və sətirlərin soldan düz xətt sıralaması ilə yaddaşda saxlanılmalı;

4. Təqdim olunmuş tədqiqat işi aşağıdakı hissələrdən ibarət olmalı:

- Müəllifin adı, soyadı, təmsil etdiyi ümumi təhsil müəssisəsi, ünvanı və elektron poçt ünvanı

- Giriş

- Əsas hissə

- Müvafiq cədvəl və şəkillər

- Yekun

- Ədəbiyyat siyahısı

5. Təqdim olunan işə aid bütün cədvəllər, qrafiklər və şəkillər bir sənədin daxilində əsas mətnin içində təqdim olunmalıdır.

5. Təqdim olunan tədqiqat işlərinin qiymətləndirmə meyarları

1. Əlaqədarlıq: tədqiqat işlərinin konfransın mövzusunə uyğunluğu;

2. Nəzəriyyə: tədqiqatın nəzəri əsaslarının olması;

3. Tədqiqat: əsaslı təhlil, tədqiqat metodologiyası və yaradıcı yanaşma (buraya daxildir: ümumi yanaşma, məlumatın toplanması və təhlili);

4. Nəticə: əldə edilmiş nəticənin aydın və səlis təqdim olunması;

5. Tədqiqat işinin əhəmiyyəti: tədqiqatın aparıldığı sahədə mövcud elmi biliklərin və təcrübənin inkişafına töhfə.

6. Qaliblərin mükafatlandırılması

1. Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

2. Müsabiqə-konfransda 6 iştirakçıya diplomlar (bir nəfər -I yer, iki nəfər- II yer, üç nəfər- III yer) və hədiyyələr təqdim olunacaq.

3. Müsabiqə-konfransın şəhər mərhələsinin iştirakçılarında sertifikatlar təqdim olunacaq.

7. Gözlənilən nəticələr

1. Ümumi təhsil müəssisələrində "Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi" istiqamətində məqsədyönlü işlərin davam etdirilməsinə nail olunması;
2. Mövzu ilə əlaqədar ən yaxşı tədqiqat müəlliflərinin müəyyənləşdirilməsi;
3. "Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi" ilə bağlı qabaqcıl təcrübənin öyrənilməsi və ümumi təhsil müəssisələrində tətbiq edilməsi.